**Ziyadhan Oliyev**

Azərbaycan Respublikasının
əməkdar incəsənət xadimi,
sənətşünaslıq üzrə fəlsəfe
doktoru

Diqqətçəkənliyi danılmaz olan və çağdaş inkişaf mərhələsinə əsasən son doxsan ildə əldə etdiyi böyük uğurlarla daxil olmuş milli heykəltəraşlığımızda elə adlar var ki, özləri vaxtsız dünyani tərk etsələr də, zaman-zaman xatırlanırlar. Bunu heç şübhəsiz, həmin sənətkarların yaratdığılarının yaddaqalanlığı şərtləndirib. Elxan Aslanov (1937-1970), Fuad Bakıxanov (1938-1987), Hamlet Musayev (1936-1978), Əfrasiyab Mirzəyev (1936-1983), Nicat Məmmədov (1929-1966) belə sənətkarlardandır. Bu dəfə sizi 37 yaşında işıqlı dünyaya əlvida demiş Nicat Məmmədovun ömr yolu və bizə yadigar qoyub getdiyi bədii irlə tanış etmək isteyirik...

portreti ilə sərgilərdə iştirak etməyə başlayan Nicatın Bakıya qayıtmasını çoxları, xüsusilə onun istedadına yaxşı bələd olan həmkarları maraqla gözləyirdilər. Onların hamısı onun heykəltəraşlıq sənətimizi dəyərlərə zənginləşdirəcəyinə inamlı idilər. Odur ki, onun işıqlı gələcəyini düşündürənlər onu belə tez itirəcəklərini ağillarına belə gətirmirdilər.

Bəli, onun təhsilsonrası başlanan müstəqil yaradıcılıq mərhələsi cəmisi 10 il çəkdi. Özü isə sanki bunu duymuş kimi bu qısa zaman kəsiyində çox məhsuldar işlədi, bacardığını, bezən de lap mümkün olmayanları elədi. Sevimli anasının arzusunun göyərməsinə reğmən 29 yaşında ailə də qurdı, iki il sonra isə artıq evlərində onun ilhamını pərvazlandıran Yeganə adlı qızı böyüyürdü. Altı il sonra isə o, elə əziz balası ilə birlikdə mənzilində qaz sızması nəticəsində dünyaya elvidə deyəcəkdi. Yaxınlarını, dost-tanışlarını sözün əsl mənasında yandırıb-yaxacaqdı. Ölümündən sonra layiq görüldüyü SSRİ Dövlət mükafatını isə qohumları alacaqdı. Onun şöhrət çələngi gecikməsə də, yoxluğu qarşılığında bu mükafat daha çox köhnə yaranın qaysağıını qoparacaqdı...

Əger desək ki, Nicat Məmmədovun qısmüddətli yaradıcılığı çox yaddaqalan olub, onda həqiqəti söylemiş olarıq. Həmin dövrə keçirilən müxtəlif miqyaslı sərgilər və az qa-

şəxsiyyətlərle bağlı olduğundan onlarda obrazların insani-yaradıcı keyfiyyətlərini və psixoloji durumunu üzə çıxarmaq istəyi qabarır. Plastik formaların geniş ümumişdirilməsinə uzanan yoluñ həm də obrazların səciyyəviliyini qabardan istəkdən qaynaqlanması da heykəllərə təsirli görüm, düşündürücü məzmun bəxş etmişdir. Bu, həm də onun istedadlı portret ustası olmasından irəli gəlir...


Nicat Məmmədovun əllinci-altmışinci illərə təsadüf edən yaradıcılığında həm xəyalı obrazlar, həm də müasirənin portretlərinə müraciət əsas yer tutmuşdur. "Məktəbli qız" (1954), "Katya" (1953), "Qız portreti" (1958) və "Tələbə qız" (1959), "Nəriman Nərimanov" (1959), "Qızım Yeganənin portreti" (1963) portretlərində, eləcə də "Aile" (1957) və "Səadət" (1959) çoxfiqurlu kompozisiyalarında müellifin portret oxşarlığını ümumişdirilmiş obrazla çevirmək istəyi qabarır. Heykəltəraşın əsərləri arasında yaxın dostu olan cerrah-bəstəkar İ.Təpçubaşovun portreti xüsusi yer tutur. Onun psixoloji-yaradıcı yaştılara bələnmiş portreti təsirli və yaddaqalandır. Bu əsərlərin hər birində yüksək icra sənətkarlığı nümayiş etdirir müləllif qəhrəmanlarının əza dəqiqliyini həm də ümumişdirməye bələdiyindən onların hər biri obrazlı tutum almış cəlbədici forma-biçimdə görünürərlər. Onlarda obrazlara xas olan cəhətlər müxtəlif materialların səciyyə-

**Nicat Məmmədov**

yüne qəbul olunmasını dəstəkləyən Həyat Abdullayeva, Tokay Məmmədov və Ömer Eldarov öz inamlarında yanılmayıblar. Bunu S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunan şəxsi işdiki zəmanətlərdən də görmək mümkündür.

YARIMÇIQ QIRILMIŞ HEYKƏLTƏRAS ÖMRÜ

Həykəltəraş Nicat Məmmədov haqqında

**Nağıl motivi****Rudəki****Səadət**

Bakının Maştağa qəsəbəsində anadan olan Nicat Məmmədov uşaqlıdan ruhunda gözəlliyi duymaq və onu əsərlərde ifadə etmək arzusu ilə yaşamışdır. Bu mənada onun 1946-ci ildə uğurla imtahan verib məşhur "Özimzadə məktəbi"nin tələbəsi adını qazanması da bir il əvvəl İkinci Cahan mühərri-bəsi cəbhələrindən qələbə ilə qayidan atası Miryusifə və qəsəbə məktəbinde müəllim işləyən anası Tuti xanıma böyük hədiyyə olmuşdur. 1951-ci ildə "Fehlə" adlı diplom işinin gözəl bədii həlli ilə Dövlət imtahan komissiyasını heyrətləndirən Nicat Məmmədov elə həmin il V.I.Surikov adına Moskva Dövlət Rəssamlıq Institutunun heykəltəraşlıq fakültəsinə qəbul olunmuşdur. Burada məşhur heykəltəraş N.Tomski və V.Şvarsdan ustalığın incəliklərini öyrənmiş və sonda ərsəyə gətirdiyi "Aile" adlı diplom işi (1957) ilə həm müəllimlərinin, həm də çoxsaylı həmkarlarının və sənət xirdarlarının rəğbətinin qazanmışdır. Artıq 1954-cü ildən "Məktəbli qız"

la bir-birini əvəz edən müsabiqələr onun öz istedadını göstərməye imkan verdi. Ölüm qabağı Bakıdakı Xatire kompleksi üçün keçirilən müsabiqədə uğurla iştirak etməsi və onun qalibi olması (1966) gənc heykəltəraşın böyük sənət qələbəsi idi. Təessüf ki, o, yaratdığı bu əsərin Dövlət mükafatına layiq görüldüyündən (1972) xəbərsiz oldu.

Onun müsabiqə uğurları isə 1958-ci il-dən başlamışdı. O vaxt Rudakinin Düşənbədə ucaldılacaq abidəsi üçün elan olunan müsabiqədə o, məşhur heykəltəraşlarla bərabər mübarizə aparıb bu sənət yarışmasının həvəsləndirici mükafatını almışdı. Bir il sonra isə Biruninin Daşkənddə qoyulacaq abidəsi üçün keçirilən müsabiqədə üçüncü mükafata layiq görülmüşdü. Nicatın Aşqabad şəhərində ucaldılacaq Məhtimqulunun heykəli üçün elan olunmuş müsabiqəyə (1960) təqdim etdiyi əsəri də yarışmanın həvəsləndirici mükafatını almışdı.

Adlarını çəkdiyimiz heykəllər tanınmış

vi xüsusiyətləri nəzəre alınmaqla yüksək plastik ifadəsini tapmışdır, desək, yanılma-

rı. Onun zamanında yüksək dəyərləndirilən "Aile" və "Səadət" əsərlərindəki mənə-məzmun yükünün tamaşaçını duyğulandıra biləcək görkəm və ifadəli siluet almasından- dir ki, onlar zamansızlığa qovuşmaqla bu gün də özünün yüksək bədii-estetik və mə-nəvi-psixoloji təsir gücünü qoruyub saxla-maqdadırlar. Hər iki əsərdə sevinc hissələrinin plastik tutumunu-bədii obrazını yarata-maşa nail olan gənc heykəltəraş sözün əsl mənasında insanların emosional durumu-nun cəlbədici və yaddaqalan abidəsini ya-ratmışdır.

Qeyd etdiyimiz uğurlar göstərir ki, 1958-ci ildə onun Rəssamlar İttifaqının üzvlüyü-nə namızəd keçməsinə zəmanət verən tanınmış tişə ustaları Mirələsger Mirqasimov, Pyotr Sabsay və Fuad Əbdürəhmanov, bir il sonra isə onun yaradıcı qurumun həqiqi üzvlü-

**Qız portreti**

Nicat Məmmədovun müasirleri indi də onun sənətkarlığını, insani keyfiyyətlərini yaxşı xatırlayırlar. Bizimle səhbətlərində akademik Ömer Eldarov, əməkdar rəssam Arif Qaziyev, heykəltəraş Aslan Rüstəmov və başqaları onun istedadını yüksək dəyərləndirməklə, faciəli ölümünün heykəltəraşlıq sənətimiz üçün duyulası itki olduğunu vur-guladırlar.

Taleyi qəribə işləri coxdur. Onun birinə də ürəyi yaşayıb-yaratmaq eşqilə çırpinan Nicat Məmmədov tuş gəldi. Ölümün öz soyuq sıqalını ata-balənin üzüne çəkdiyi gün "Molodyoj Azerbaydjana" qəzeti ndə sənətşünas N.Miklaşevskyanın Nicatın yaradıcılığına həsr olunmuş məqaləsi çap olunmuşdu. Bu unudulmayacaq tarix baharın gözəl bir gününə - aprelin 22-sinə təsadüf etmişdi. Günün qəribəliyi də Nicat Məmmədovun ölüm xəberini eşidib toplaşanların ikili ov-qatda olması idi. Belə ki, onların hər birinin əllerindəki və dillərindəki qəzet təqdiri ilə gözlərindəki yaş gilələri çulğalaşmışdı. Heç kim baş verən hadisəyə inanmaq istəmirdi. Elə bu güne kimi də onu tanıyanlar təzadlı ovqatdadırlar. Başqa sözlə desək, yadigar qoyub getdiyi əsərlərə görə sevinirlər, yoxluğuna görə isə təessüflənirlər. Bütün, bu onun həyatda və sənətdə qazana biləcəyi ən böyük mükafatdır...